

İki əsr əvvəl ərazilərimizə, xüsusilə də Qərbi Azərbaycan torpaqlarına yerləşdirilən həylər ərazi iddialarını daha geniş miqyasda gerçəkləşdirməyə çalışıblar. Onlar nəinki yaşadıqları İrəvan mahalına, hətta paytaxt Bakı və digər şəhərlərimizə də göz dikmişdilər. Bu istiqamətdə həyata keçirdikləri qırğınlar sırasında 1918-ci il 31 mart hadisələri tarixinə ən qanlı faciələrin dən hesab edilir.



XX əsrin faciəsi

Martın 30-dan 3 aprelə kimi Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı akti törətmışlər. Hadisələrdən bir il sonra ermənilər bu qırğınlara guya bolşeviklərlə müsəlmanlar arasında baş verən hakimiyət mübarizəsi donu geyindi - rəhbər mətbuat vasitəsilə yaymışlar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar etmişdir. Hətta Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia etmişdir.

"Böyük Ermənistən" uğrunda ermənilər 1917-ci ildə Rusiyada baş vermiş fevral, oktyabr dövlət çevrilişindən istifadə edərək öz məqsədlərini həyata keçirməyə çalışmışlar. Bu məqsədle 1918-ci ilin mart ayından etibarən Bakı Kommunasiyası tərəfindən eks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanmışdı. İnsanlar azərbaycanlı olduğu üçün amansızcasına öldürülən, ermənilər evlərə od vuraraq insanları di-

ri-dir yandırmışlar. Bunlar azmiş kimi, tarixi abidələr, məscidlər, məktəblər, xəstəxanalar daçıldılmış, xarabazara çevrilmişdir. Nəticədə, Bakı və ətraf kəndlərde 30 minə yaxın azərbaycanlı milli mənsubiyətinə görə qəddarlıqla öldürülmüşdür. Erməni vəhşiliyinin daha bir nümunəsi isə onların insanlarla yanaşı, milli memarlıq abidələrimizi də hədəf alması olmuşdur. Belə ki, haylar mart qırğınları zamanı şəhərin mərkəzində yerləşən İsmailiyə binasını top atəşinə tutaraq dağıtmış, Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açıldığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə almışdı.

Ermənilərin törətdikləri qırğınlar təkcə Bakı ərazisində olmamışdır. Onlar Şamaxının 75 kəndini tamamilə məhv etmişlər. Hələ mart ayının ortalarında planlı şəkildə şəhərə 2000 erməni əsgəri və 60 maşın silah-sursat yerləşdirmişlər. Qoşunu ilə Şamaxıya gələn S.Lalayan ilk olaraq yaşlıların, qadın və uşaqların gizləndiyi məscidi mühəsirəyə almağı, sonra isə yandırmağı əmr etmişdir. Aydın məsələdir ki, ermənilər törətdikləri qırğınları əvvəlcədən düşünülmüş plan üzrə həyata keçirmişlər. Zəngəzurda isə 115 kənd dağdırılmış, insanların əmlakı talan edilmişdir. Qubadakı qırğınlar daha böyük ərazilini əhatə etmişdir. Erməni hərbi dəstələri tərəfindən 122 kənd yandırılmış, xeyli sayda insan qətlə yetirilmişdir. Aradan illər keçsə də, erməni düşmənciliyi davam etmiş, oxşar hadisələr baş vermişdir. Lakin 31 Mart soyqırımı unudulmamış, xalqımızın qan yaddasından silinməmişdir. 2007-ci il aprel ayının əvvəllərində Quba ərazisində tapılan kütłəvi məzarlıqlar bir daha azərbaycanlılara qarşı törədilən soyqırımı təsdiqləmişdir. Beynəlxalq aləmdə hələ də hüquqi qiymətini almayan faciə qurbanlarının xatirəsinin əbdədiləşdirilməsi və erməni vəhşiliyinin sübutu olaraq Quba Soyqırımı Memorial Kompleksi yaradılmışdır.

1918-ci ilin mart soyqırımları amansızlığına görə Azərbaycan tarixinə qanlı faciələrdən biri kimi düşmüşdür. Həmin qırğınların ən dəhşətli ermənilərin xüsusi amansızlıqla öldürdükləri azyaşlılar və qadınlardır. Onları ağlaşımaz işgəncərlə, diri-dirili oda ataraq, gözleri çıxarılaraq qətlə yetirmişlər. Qadınlar daha ağır şəkildə öldürülümuş, hətta qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 57 qadının meyiti tapılmışdır. Ermənilər Şamaxı qəzasında 1653-ü qadın və 965-i uşaq olmaqla, ümumilikdə 7000-dən çox insani soyqırımına məruz qoymuşlar. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211 kənd yerlə-yeksan olummuşdur. Belə ağır günlərdə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu haraya çatmasayıd, bu qırğının miqyası daha dəhşətli olardı. Həlak olan əsgərlər Dağıstı parkda dəfn edilmiş və onlara ehtiram olaraq abidə ucaldılmışdı.

Son iki yüz ildə Azərbaycan tarixinə bir sıra faciələr və soyqırımları yazılmışdır. Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən törədilən soyqırımıdır. Sovet hakimiyəti dövründə 70 il xalqın qan yaddasını silməyə, faciəni gizlətməyə çalışıclar da, bu, mümkün olmamışdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiğdən sonra məhz Prezident Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylerin artırılmasına təkan vermişdir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Ramidə YAQUBQIZI,
"Respublika".